

Cognome dell'ospite o nome dell'impresa Name Adi		Telefono e fax Telephone and telefax Telefon və faks	
Indirizzo completo Full address Tam ünvanı		Indirizzo posta elettronica e-mail address Elektron ünvan	
<p>*35. A carico di chi sono le spese di viaggio e le spese di soggiorno? Who is paying for your cost travelling and for your cost of living your stay? Səfər və yaşayış xərclərini kim ödəyir?</p> <p> <input type="checkbox"/> Mio <input type="checkbox"/> Ospite/ospiti <input type="checkbox"/> Impresa ospite <input type="checkbox"/> My self <input type="checkbox"/> Host person/s <input type="checkbox"/> Host company <input type="checkbox"/> Özüm <input type="checkbox"/> Dəvət edən şəxs <input type="checkbox"/> Dəvət edən şirkət </p> <p>Dichiarare le modalità e presentare i documenti giustificativi State modalities and present corresponding documentation Kim və nə şəkildə, aidıyyatı olan sənədləri əlavə edin</p>			
<p>*36. Mezzi di finanziamento durante il soggiorno Means of support during your stay Qalma müddəti ərzində maliyyə təminatı</p> <p> <input type="checkbox"/> Contanti <input type="checkbox"/> Travellers cheques <input type="checkbox"/> Carte di credito <input type="checkbox"/> Alloggio <input type="checkbox"/> Di altro tipo <input type="checkbox"/> Cash <input type="checkbox"/> Travellers cheques <input type="checkbox"/> Credit cards <input type="checkbox"/> Accommodation <input type="checkbox"/> Other <input type="checkbox"/> Nəğd pul <input type="checkbox"/> Yol çekləri <input type="checkbox"/> Kredit kartı <input type="checkbox"/> Yaşayış yeri <input type="checkbox"/> Başqa </p> <p> <input type="checkbox"/> Assicurazione di viaggio e/o malattia. Valida fino a: <input type="checkbox"/> Travel and/or health insurance. Valid until: <input type="checkbox"/> Tibbi və/və yaxud səyahət sığortası. Etibarlıdır: </p>			
37. Cognome del coniuge Spouse's family name Həyat yoldaşının soyadı		38. Cognome del coniuge alla nascita Spouse's family name at birth Həyat yoldaşının doğulduğu zaman soyadı	
39. Nome del coniuge Spouse's first name Həyat yoldaşının adı	40. Data di nascita del coniuge Spouse's date of birth Həyat yoldaşının doğulduğu tarix	41. Luogo di nascita del coniuge Spouse's place of birth Həyat yoldaşının doğulduğu yer	
<p>42. Figli (Le domande devono essere presentate separatamente per ciascun passaporto) Children (Application must be submitted separately for each passport) Uşaqlar (Hər pasport üçün ayrı müraciət edilməlidir)</p> <p>Cognome/Surname/Soyadı Nome/First name/Adı Data di nascita/Data of birth/Doğulduğu tarix</p> <p>1. 2. 3. 4. 5.</p>			
<p>43. Dati anagrafici del cittadino dell'UE o SEE di cui è a carico. Alla domanda rispondono soltanto i familiari dei cittadini dell'UE o SEE. Personal date of the EU or EEA citizen you depend on. This question should be answered only by family members of EU or EEA citizens. Viza üçün müraciət edən şəxsə himayədarlıq edən AB və yaxud AİB vətəndaşının pasport məlumatları. AB və yaxud AİB vətəndaşının ailə üzvləri tərəfindən doldurulmalıdır.</p>			
Cognome / Surname / Soyadı		Nome / First name / Adı	
Data di nascita Data of birth Doğulduğu tarix	Cittadinanza Nationality Vətəndaşlığı	Numero del passaporto Number of passport Pasport nömrəsi	
Vincolo familiare: Family relationship: Qohumluq əlaqəsi:		del cittadino dell'UE o SEE of an EU or EEA citizen AB və yaxud AİB vətəndaşı ilə	